

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçeklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar üçün**, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# MÖCÜZƏVİ GECƏ

ŞTEFAN SVAYQ

Alman dilindən tərcümə:

Nilufər Bəhlulqızı



Baş redaktor: Toğrul MUSAYEV  
Redaktor: Toğrul MUSAYEV  
Korrektor: Turac ELDARQIZI  
Yekun oxunuş: Zülfü XƏLİLOV  
Tərtibatçı: İsmayıllı SÜLEYMANLI  
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ  
Cildin dizayneri: Ülviiyyə XƏLİLLİ

**Stefan Zweig**  
**PHANTASTISCHE NACHT**

**Ştefan Svayq**  
**MÖCÜZƏVİ GECƏ**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2025, 104 səh. / II nəşr

© Stefan Zweig / 1922

© Parlaq İmzalar MMC / 2019

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 81  
Yoldaş seriyası | 20



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
info@parlaqimzalar.az  
Facebook icon /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
AVQUST / 2025

**Ştefan Svayq** 1881-ci il noyabrın 28-də Vyanada anadan olub. 1901-ci ildə şeirlərinin toplandığı “Gümüş simlər” kitabı dərc olunub. Yaradıcılığının ilk illərində Bodlerdən, Pol Verlendən, Emil Verxarndan tərcümələr edib. Avropanın müxtəlif ölkələri ilə yanaşı, Hindistana, ABŞ-a, Kubaya səfərlər edib. 1934-cü ildə Zaltsburqdakı evində aparılan qanunsuz yoxlamadan əsəbiləşən yazıçı vətənini tərk edib. Svayq, demək olar, bütün yaradıcılığı boyu müharibə əleyhdarı, pasifizm tərəfdarı olub. Buna görə də Avropanı çənginə alan müharibələrin törətdiyi faciələrə mənəvi cəhətdən tab gətirə bilməyən yazıçı 1942-ci il fevralın 22-də öz yoldaşı ilə birlikdə Braziliyada intihar edib.

Svayq dünya ədəbiyyatında daha çox novellaları və tarixi-bioqrafik oçerkləri ilə məşhurdur: “Şahmat”, “Amok”, “Məcburiyyət”, “Rotterdamlı Erazmin zəfər təntənəsi və faciəsi”, “Maria Stüart” və s.

**Nilufər Bəhlulqızı** 1970-ci il oktyabrın 25-də Bakıda anadan olub. 1977-87-ci illərdə Buzovna qəsəbəsindəki 26 №-li məktəbdə təhsil alıb. 1987-ci ildə APXDI-nin Tərcümə fakültəsinə daxil olub. 1992-ci ildən həmin institutda işləməyə başlayıb. Hal-hazırda ADU-nun Tərcümə fakültəsinin Xarici dillər kafedrasının dosentidir. Frans Kafkanın “Çevrilmə” hekayəsini, Vulf Dornun “Psixiatr” romanını tərcümə edib. Bundan əlavə, müttəmadi olaraq “Ədəbiyyat” qəzeti və “Xəzər” jurnalında tərcümələri çap olunur.



Aşağıdakı qeydlər 1914-cü ilin payızında Rava-Ruska yaxınlığındakı döyüşdə həlak olmuş süvari alayının ehtiyatda olan avstriyalı baş leytenantı baron Fridrix Mixael fon R...in yazı masasının gözündəki surguclanmış zərfin içindəydi. Ailə üzvləri başlığı oxuyub kağızlara ötəri göz gəzdirəndən sonra bu qeydlərin onların əzizlərinin yazdığı adicə bir hekayə olduğunu fikirləşmiş və kağızları mənə vermişdilər ki, onları oxuyum və lazımlı bilərəmsə, çap edim. Mən isə bu yazıları heç də uydurulmuş bir əhvalat yox, həqiqi, nöqtə-vergülünə kimi rəhmətliyin öz başına gələnlər hesab etdim və adını gizlədərək, içdən gələn bu etirafa heç bir dəyişiklik və əlavələr etmədən çapa verdim.

Bu səhər birdən-birə ağlıma gəldi ki, həmin o möcüzəvi gecədə başıma gələnləri özüm üçün yazım və həmin gecə olub-keçənlərin öz təbii axarında necə baş verdiyinə bir daha kənardan baxım və bu qəfil qərarı

verdiyimdən bəri nəsə məni həmin o macəranı yazmağa, içimi açıb kağıza tökməyə təhrik edir, halbuki həmin əhvalatın özəlliyini olduğu kimi verə biləcəyimə heç inanmırıam. Ədəbiyyatdan, yazmaqdan çox uzaq biriyəm, yəni bu iş mənlik deyil. Terezianumda<sup>1</sup> bir neçə baməzə cizma-qaradan başqa yazı-pozu işlərinə heç vaxt baş qoşmamışam. Məsələn, ətrafımızdakı şeylərin insanda yaratdığı təəssüratları ardıcılıqla təsvir etmək üçün xüsusi bir öyrədici texnikanın olduğundan da bixəbərəm. Maraqlıdır, görəsən, hansısa bir mənanı düzgün ifadə edəcək sözü, yaxud sözə uyğun mənanı tapa biləcəyəmmi, görəsən, əsl yazının yazdıqlarını oxuyarkən qeyri-ixtiyari hiss etdiyim o tarazlığa nail olacağammi? Bu yazdıqlarım sırf özüm üçündür, ona görə ki özümün belə baş aça bilmədiyim bir şeyi başqalarına necə anlada bilərəm? Gecə-gündüz beynimi qurcalayan və qıcqıraraq aşib-daşan bir ağrı ilə içimdə hərəkət edən o hadisədən canımı qurtarmağın yeganə yolu onu kağıza töküb kənardan hərtərəfli baxmaq idi.

Bu barədə heç bir dostuma danışmamışdım, çünki qorxurdum ki, hadisənin məğzini onlara çatdırı bilməyim, həm də təsadüfi bir hadisənin məni bu qədər sarsıdıb dünyamı alt-üst etdiyindən xəcalət çekmişdim, çünki olub-keçənlərin hamısı, əslində, nə az, nə

---

1. İmperatriçə Mariya Tereza adına Hərbi Peşə Məktəbi – Tərc.

çox, adı bir yaşantı idi, lakin elə bu sözün özünü ya-zarkən belə, mənim kimi naşı bir adam üçün sözlərin hər birini düzgün çəkisində seçib yazmağın artıq necə çətin olduğunu hiss edirəm, sən demə, ən adı bir sözün belə, çox qəliz sətiraltı mənası varmış, ən adı söz belə, anlaşılmazlığa aparıb çıxarırmış. Özü də bu yaşantımı “adi” adlandırıramsa, təbii ki, onu yalnız nisbi anlamda işlədirəm, daha bütöv xalqları və taleləri yixib sürüyən nəhəng dramatik hadisələri nəzərdə tutmuram və digər tərəfdən də onu zaman anlamında da “adi” işlədirəm, çünki bütün baş verənlər cəmi-cüm-lətanı altı saat çəkmişdi. Belə baxdıqda kiçik, əhəmiyyətsiz və mənasız görünən, əslində isə, mənim üçün möhtəşəm olan bu hadisə elə böyük idi ki, üstündən dörd ay keçməsinə baxmayaraq, həmin o möcüzəvi gecənin közərtisi bu gün də içimi yandırır və mən var gücümələ bu odu köksümdə qoruyub sönməməsinə çalışıram.

Hər gün, hər saat ən xırda təfərruatına kimi o hadisəni təkrar-təkrar xatırlayıram, çünki müəyyən mənada o mənim mövcudluğumun dönüş nöqtəsi olmuşdu, nə edirdimsə, nə danışırdımsa hər şey qeyri-şüuri olaraq gəlib ona bağlanır, bütün fikrim-zikrim yalnız həmin gecə idi, onun necə qəfil baş verdiyini birər-birər daim təkrarlamaqla sanki təsdiq etmək istəyirəm ki, o yalnız mənə məxsusdur. İndi isə, on dəqiqə əvvəl

qələmi götürüb yazmağa başlayanda nəyi anlamadığımı da birdən dərk edirəm: sən demə, bu yaşantını məhz əyani olaraq qarşısında görmək üçün qələmə alırammış, onu bir də yaşamaq, hiss edərək içdən duymaq üçün hazırlammış. Bayaq dediyim fikir isə – guya ondan canımı qurtarmaq istəyirəm – tamamilə yanlış və səhvdir. Əksinə, həyatımda çox qəfil və sürətlə baş vermiş bu yaşantımı yenidən canlandırmaqla onun isti nəfəsini yanında duymaq və təkrar-təkrar ona sarılmaq istəyirəm. Yox, həmin o bürkülü günün, o möcüzəvi gecənin bircə anını belə unudacağımdan qəti qorxmuram, ona görə ki həmin saatlara aparan yolu xatırələrimdə addımbaaddım geri dönmək üçün mənə nə işarə, nə də bir əlamət lazımdır: gecə yuxuda gəzən adamlar kimi günün istənilən çağında, gecənin bir yarısında həmin ana dönərək ən xırda təfərrüati belə, zəif yaddaşımın yox, ürəyimin bəsirəti ilə görə bilirəm.

Bu dəqiqə bu kağıza baharın ilk çağlarındakı kimi yaşıllaşmış təbiətin təravətini, onun ən xırda yarpağının şəklini çəkə bilərəm, çiçəkləmiş şabalıd ağaclarından yayılan yumşaq toz dumanının zərifliyini elə indi də, payızın bu çağında da hiss edirəm; beləliklə, əgər mən bu saatları yenidən təsvir edirəmsə, bu heç də onları itirmək qorxusu deyil, əksinə, onları yenidən yaşamaq sevincidir. İndi də həmin gecə baş verənləri dəqiq ardıcılıqla təsvir etdikcə, bu nizamı pozmamaq

üçün özümü ələ almağa məcbur oluram, çünki ən incə təfərrüat hisslərimi ələ cuşa gətirir ki, lap məst oluram və xatırələrimdən qalxan lövhələrin rənglərinin axıb bir-birinə qarışmaması üçün onların qarşısını kəsməli oluram. Hələ də həmin günün, 7 iyun 1913-cü ildə yaşadığım o ehtirasın alovunda yanıram.

Ancaq hiss edirəm ki, yenə də əl saxlamalıyam, çünki ikibaşlı, çoxmənalı sözlərin qarası yenə də məni basır. Ömrümdə bir dəfə iki sözü bir araya gətirib nəsə demək istədikdə, görürəm ki, canlı olan bu sürüşkən mənaları dar qəlibə salmaq necə çətinmiş. Bax “mən” yazıram və deyirəm ki, 7 iyun 1913-cü ildə günorta faytona mindim. Ancaq təkcə bu söz kifayət edir ki, çəşqinqılıq yaransın, çünki həmin ovaxtkı, 7 iyundakı “mən” çoxdan daha o mən deyil. Halbuki həmin vaxtdan cəmi-cümlətanı dördcə ay keçib, baxmayaraq ki, mən yenə də ovaxtkı “mən”in mənzilində yaşayıram, onun yazı masasının arxasında əyləşib onun qələmi və onun özcənə əli ilə yazıram. Məhz həmin o yaşantının sayəsində həmin o adamdan daha heç nə qalmayıb və mən indi bu adamı kənardan tamam yad və laqeydliklə seyr edirəm; onun barəsində, haqqında çox və mühüm şeylər bildiyim bir oyun yoldaşım, tay-tuşum, dostum kimi danışa bilirəm, ancaq məndə daha o adamdan əsər-əlamət belə yoxdur. Mən onun haqqında danışa, onu danlaya, ya da mühakimə edə bilirəm və bu za-

man qəti belə ağlıma gəlmir ki, elə həmin “mən” haçansa özüm olmuşam.

Bir vaxtlar mən olan o adam bizim Vyanada döşünə döymədən, tam təbii bir şey kimi “elit cəmiyyət” adlandırılın o sosial təbəqəyə aid olanların çoxundan nə daxilən, nə də zahirən bir elə seçiliirdi. Otuz altı yaşımvardı, valideynlərimi erkən yaşda itirmişdim və düz həddi-bülüğ yaşımin astanasında onlar mənə elə bir miras qoyub getmişdilər ki, qazanc və karyera kimi qayğılardan ömürlük azad olmuşdum. Beləliklə, o vaxtlar məni çox narahat edən qərar vermək möhnətindən də azad olmuşdum. Üniversiteti təzəcə bitmişdim, gələcək peşəmlə bağlı qərar verməliydim; çox güman ki, həm ailə əlaqələrimizə, həm də məndə uşaqlıqdan formalaşan sakit, seyrçi həyat tərzimə görə dövlət qulluğunu seçəcəkdir; belə bir zamanda yeganə varis kimi qismətimə düşən bu miras mənə birdən-birə “iśləmədən dişləmək” kimi elə bir sərbəstlik bəxş etdi ki, özümə ən aqlasığmaz arzuları belə rəva gördüm. Şöhrətpərəstlik heç vaxt məni narahat etməyib, buna görə də hələ bir neçə il həyatı seyr edib müşahidəçi mövqeyində dayandım ki, görüm nə vaxt məni cəlb edəcək bir fəaliyyət sahəsi tapacağam. Ancaq elə bu seyrçi mövqeyimdə də oturub qalmışdım, çünki elə matah bir şey yox idi ki, mən onu arzulayıbmə və istəklərimin bu dar çevrəsində onu tapa bilməyim.

Zərif və həzz dolu Vyana mənə real bir işin qulpundan tutmağı unutdurmuşdu: dünyanın heç bir yerində şel-lənmək, seyrçi olmaq, şıq geyinmək Vyanadakı qədər mükəmməl bir sənət səviyyəsinə ucalıb bu qədər hə-yat amalına çevrilməmişdi.

Yaraşıqlı, əsilzadə, varlı-hallı, gözəl və eyni zaman-da da iddiasız bir gənc kimi hər şey ürəyimcə idi, qu-mar oyununun və ov əyləncələrinin təhlükəsiz həyə-canından həzz alırdım, səyahət və gəzintilərin insana bəxş elədiyi yenilənmə duyğusundan məhrum deyil-dim; tezliklə bu qayğısız yaşam tərzimi şüurlu bir də-qıqlıklə və incəsənətə meyil nəticəsində daha da in-kişaf etdirməyə başladım. Çox nadir qədəhlərdən kolleksiyam var idi və bunu daxili istəkdən daha çox, asan bir fəaliyyət nəticəsində ruhi tamlıq və bilik əldə etmək sevincindən edirdim; mənzilimdə italyan barokkasına məxsus xüsusi növ oymalar və Kanaletto üslubunda mənzərə tabloları asmışdım ki, bunları ən-tiq mal alverçilərindən, ya da hərraclardan əldə etmək ov zamanı hiss etdiyim, amma təhlükəsiz bir həyəcan yaşadırdı mənə. Xoşum gələn və həmişə də zövqü-mü oxşayan şeylərlə məşğul olurdum, çox az hallarda konsertlərdən və rəssamların sərgilərindən kənardə qalardım. Qadınlar sarıdan da bəxtim gətirmişdi və burada da mənəvi boşluğa dəlalət edən gizli kollek-sioner ehtirası ilə hər cür yaddaqalan və qiymətli anlar

yaşayaraq tədricən adı əhli-kefdən təcrübəli biliciyə چevrilmişdim.

Ümumilikdə günümü rəngarəng edən çox əyləncələr yaşamışdım və özümü zəngin həyat sürən birisi hesab edirdim və gəncliyimin belə canlı, eyni zamanda da heç zaman sarsıntı görməyən bu isti, yumşaq ab-havasını, demək olar ki, daha yeni heç bir şeylər arzulamadan getdikcə daha çox sevməyə başlayırdım, çünki ən xırda şeylər belə günümün küləksiz, sakit havasında sevincə dönürdü. Hətta yaxşı seçdiyim bir qalstuk mənə sevinc bəxş edirdi, gözəl bir kitab, avtomobil gəzintisi, ya da hər hansı bir qadınla keçirdiyim bir saat məni hədsiz xoşbəxt edə bilirdi. İngilis tərzində mükəmməl tikilmiş kostyum kimi bu yaşam tərzi də camaatın gözünə girmədiyi üçün mənim çox xoşuma gəlirdi. Məncə, hamının məndən xoşu gəlirdi, məni sevirdilər və məni görməyə şad olurdular, tanışlarımın çoxu məni bəxtəvər adlandırırdı.

İndi isə canlandırmağa çalışdığını həmin o adamın da özünü başqları kimi xoşbəxt hesab etdiyini daha deyə bilmərəm, çünki yaşadığım o hadisə ilə bağlı indi hər bir hissimə çox dolu və dərin məna verdiyim halda, həmin o keçmiş xatirələrə dəyər verməyi, demək olar ki, mümkünüsüz hesab edirəm. Ancaq əminliklə deyə bilərəm ki, o vaxtlar mən özümü heç bədbəxt sanmadısam, çünki, demək olar ki, elə bir arzum yox idi ki,

həyata keçməsin və istədiklərimin hamısını həyatdan almışdım. Məhz elə bu, yəni ürəyimdən keçən hər şeyi həyat mənə bəxş etdiyi və mənim də ondan umduğum heç bir şey olmadığı üçün yavaş-yavaş belə yaşayış mənə darıxdırıcı və sönük gəlməyə başlayırdı.

O vaxtlar içimdə biixtiyar nəyisə arzulayırmış kimi qəribə bir nisgilli hiss baş qaldırırdı: əslində, buna heç arzu da demək olmazdı, əksinə, arzuların olması arzusu idi, daha güclü, daha sərbəst, daha iddialı, daha çox narazı olmaq, daha çox yaşamaq və bəlkə də, həmçinin dərd çəkmək istəyi idi. Mən olduqca ağıllı gediş edərək həyatimdakı bütün ziddiyətləri yox etmişdim və bu yoxluq da həyat gücüm zəiflətmişdi. İstəklərimin getdikcə daha da azaldığını, daha da zəiflədiyini, hisslerimdə bir donuqluq yarandığını hiss edirdim, daha yaxşı desək, ruhi (natamamlıqdan) impotensiyanın, şövqsüz həyatdan əziyyət çekirdim. Əvvəlcə bu özünü xırda əlamətlərdə bürüzə verməyə başladı. Fikir verdim ki, teatrda və adam arasında az-az oluram, sensasiyalı tədbirlərdən çox vaxt qaçıram, tərifini eşidib sıfariş etdiyim kitablar həftələrlə eləcə masanın üstündə bağlamada açılmamış qalırdı, sevdiyim şeyləri mexaniki olaraq toplasam da, qədəh və əntiq əşyaları alsam da, sonra onlar elə bir tərəfdə atılıb qalırdı, çoxdan axtardığım nadir bir şeyi əldə etdikdən sonra adətən keçirdiyim sevinc hissi yox idi.